

**A**zərbaycan 44 günlük Vətən müharibəsinə qələbə ilə başa çatdıraraq tarixi adətə bərpa etdi. Düşməni torpaqlarından qovaraq, diz çökdürdü. Bu mühəribədə xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin etrafında yumruq kimi birləşdi. Dövlət başçısı Sərkərdəlik məhərəti nümayiş etdirək Qarabağın Xilaskarı kimi tarixe adını hekk etdi. Bu gün üçüncü Azərbaycan bayrağının Qarabağda ve Şərqi Zəngəzurda qürurla dalğalanması ölkəmizin gücünün və qüdretinin təntənəsidir. Ermeni vandalları, faşistləri tərefindən vuran qoyulmuş şəhər və kəndlərimizə Azərbaycan bayraqı sancılıb. Bu gün həmin ərazilərin bərpası ilə bağlı irimiyaslı layihələr uğurla icra olunur. Bu əzeli torpaqlarımızın hər bir abidi, hər bir müzeyi, eləcə de yaşayış yerləri, infrastrukturunu yenidən qurulur və bərpa olunur. Ermeni vandalları 30 il ərzində insanları qətlə yetirib, soyqırımları töretməklə yanaşı, ekoloji terrorlar da heyata keçirərək ətraf mühitə, təbiətə böyük zərbələr endiriblər. Bu əlbəttə ki, təbiətə qarşı genosiddir.

**"İŞGALA QƏDƏR BİZİM  
MEŞƏLƏRİMİZİN ÜMUMİ  
HƏCMI TƏQRİBƏN 220-230  
MIN HEKTAR İDİ"**

Faşist ideologiyaya malik ermənilər 30 ilə yaxın işgal altında olmuş Azərbaycan ərazilərindəki meşələrə, yəraltı və yerüstü təbii ehtiyatlara böyük zərba vurub. Azərbaycanın "Qırmızı Kitabına" və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısi"na daxil edilmiş nadir təbiət inciləri məhv edilib, flora və faunaya külli miqdarda ziyan dəyib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bizim meşə fondumuz da məhv edilib, 54 min hektar meşə ermənilər tərefindən qırılıb, dağıdılib". Dövlət başçısı onu da qeyd edib ki, işgala qədər bizim meşələrimizin ümumi hacmi təqribən 220-230 min hektar idi.

Zəngilan bölgəsi də hələ qədim zamanlardan sıx meşələri, münbit vadiləri, yaşıł bitki örtüyü, gur suyu çayları ilə diqqəti cəlb etmiş makan olub. Buranın Çınar meşəsi təkəc Zəngilan rayonunun deyil, bütün Azərbaycanın flora-faunasının zənginliyində müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Zəngilan rayonunda, Bəsətçay hövzəsində yerləşən təbii çınar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşüne görə dünyada ikinci, bəlkə də birinci meşədir. Ermeni vandallarının çirkin əməllerinin nəticəsi olaraq bu meşəyə də böyük zərba vurulub. Cənab Prezidentin bildirdiyi kimi, "Zəngilanın çox zəngin təbiəti var, nadir meşələri var. Çınar ağacıları. Baxın, neyleyib düşmən. Baxın bütün dünya, ermənipərest qüvvələr bu günde qədər kimi müdafiə edirlər? Bize qarşı qətnamələr qəbul edən ölkələr baxınlara, gözlerini açınlar. Riyakar siyasetçilər açın gözlerinizi, baxın".

İşgaldən azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas ərazilərdən biri də məhz işgaldən azad olunan ərazilərdə bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu baxımdan həmin ərazilərdə bioloji müxtəlifliyin bərpası, nadir və nəslini kasılmakda olan bitki və heyvan növlərinin mühafizəsi istiqamətində işlər aparılır.

**TƏBİƏT MÖCÜZƏSİ -  
TOPXANA MEŞƏSİ**

Ekozi tarazlığının bərpası istiqamətində görülen tədbirlər Topxana meşəsini də əhatə edir. Bildiyimiz kimi, Topxana meşəsi Şuşanın qədim tarixa malik nadir sərvətlərindəndir. Ötən esrin 80-ci illərin sonunda baş veren hadisələrin başlangıcı da elə Topxana meşəsinin qırılmasından başlanılmışdır. 1988-ci ilin noyabrın 17-də Şuşada yerləşən meşhur, əzəmetli palid, çınar meşəsi - Top-



# Ermenilərin törətdiyi ekoloji terror: **54 min hektar meşə sahəsi məhv edilib!**



xana meşəsinin qırılmasına etiraz elaneti olaraq Azərbaycan xalqı Azadlıq meydانından ilk mitinq keçirdi. Mitingin təşkil olunmasında məqsəd xalqın səsini Moskvaya çatdırmaq idi. Topxana meşəsinin qırılması 1988-ci ilin anti-sovet mitinqlərinin alovlanması səbəb oldu ve beleliklə, 17 noyabr 1988-ci ilde Meydan hərəkəti başladı. Əlbəttə ki, Şuşa şəhəri yaxınlığında yerləşən Topxananın adı 1795-ci ilde Ağə Məhəmməd şah Qacar Şuşanı mühəsirə etdiyi zaman topları yerləşdirildiyi yer olması ilə bağlıdır.

Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafindakı torpaqların 20 faizini əhatə edən meşə palid, fistic, qarağac kimi ağacılar vardı. Topxana əsl təbiət möcüzəsi idi. Mənbələrdə də qeyd olunduğu kimi, Topxananın heyvanat aləmi aylı, canavar, tükü, dovşan, cüyür və digər heyvanlardan, kəklik, turac,

göyərçin kimi gözəl quşlardan ibarət idi. Topxana meşəsində subalp və alp çəmənləri, dərin dərələrində bulaqlar olub. İşğalçı ermənilər sərvətlərimizi talan edib, meşələrimizi da qırıb daşıyıblar. Melumatlara istinadən qeyd edək ki, Topxanadan 2000 adədən çox palid və digər qiymətli ağacılar kəsilərək Ermenistanın daşınır. Şuşanın Cıdır düzündə, "Ağzı yasti" kaha ədlənan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş dəzənlik açılıb, orada müxtəlif adda qiymətli ağacılar qırılaraq tıkıntı işlərində istifadə edilib.

Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşədə yaşı bilinməyən müxtəlif növ ağacılar vardi. Lakin ermənilər işğal dövründə təbii sərvətlərimizi de tələyib, meşələrimizi də qırıblar. 1988-ci ilin noyabrında başlanan ekoloji terror və 30 ilə yaxın işğal müddətində Topxanada münflər

qiymətli ağac kəsilərək məhv edilib. Artıq yeni bir dövr başlanıb: abadlıq və quruculuq dövrü. Azərbaycanda işğaldən azad olunan ərazilərdə aparılan genişməyəsi layihələr bu məkanların ağacıları hesab olunan meşələrin da bərpasından yan ötməyib. Heydər Əliyev Fondunda işğaləsi çərçivəsində "Regional inkişaf" İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində ağacəkmə aksiyası çərçivəsində 3 hektar ərazidə dağdaşan, görür, saqqızğacı, qarağac ekilərək, əraziye 100 kiloqrəm palid toxumu sapılması artıq bu meşəyə yeni həyatın qayıtmasından xəber verir. 28 il işğal altında qalmış Topxana meşəsində dağdırılmış bitki örtüyü, məhv edilmiş heyvanat ələminə yeni nefəs gelib. Qəlebəmizin simvolu olan Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşanın hər bərəkətində qaynar həyat başlanıb.

**Nazakət ƏLƏDDİNQIZI**